

Elnarə Dadaşovanın vokal yaradıcılığı

Qasimova Nərmin (Üzeyir Hacıbəyli adına BMA)

Fakültə: Tarix-nəzəriyyə

İxtisas: Musiqi tarixi

Kurs: II

**Elmi rəhbər: sənətşünaslıq üzrə fəlsəfə doktoru,
dosent Rəna Səfərəlibəyova**

Dünya musiqi mədəniyyəti tarixində vokal musiqi nümunələri tarix boyu öz aktuallığını qoruyub saxlamaqla yanaşı, yeni yaranan janrlara bir növ təməl rolunu oynamışlar. Müxtəlif musiqi janrlarının yaranmasına baxmayaraq, vokal musiqi nümunələri insanların mənəviyyatına toxunmaqdə hər zaman ən uğurlu vasitə olmuşdur.

XX əsrin əvvəllərində Azərbaycan musiqi mədəniyyəti tarixində bəstəkarlıq məktəbinin formallaşma zərurəti klassik opera janrlından bəhrələnən milli operanın yaradılması nəticəsində meydana gəlmişdir. Bu hadisə Azərbaycan musiqi mədəniyyətində bir çox problemlərin həlli üçün zəmin hazırlmış və öz növbəsində bəstəkarlıq məktəbinin yaranmasına kömək etmişdir. Həmçinin kiçik həcmli vokal janrı məhdud çərçivədən kənar, opera kimi əhəmiyyətli və böyük janrların da inkişaf istiqamətini müəyyənləşdirmiş və bu inkişafa güclü təsir göstərmişdir.

Təqdim olunan tədqiqat işində görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin istedadlı tələbəsi, əməkdar incəsənət xadimi Elnarə Dadaşovanın vokal yaradıcılığının tədqiqi məsələləri nəzərdən keçirilmişdir. Bəstəkarın yaradıcılığında vokal musiqinin tutduğu mövqə, müasir bəstəkarlıq məktəbində bu sahənin tədqiqinin zəruriliyini müəyyənləşdirmək tədqiqat işinin qarşıya qoyduğu əsas məqsədlərdən biridir.

E.Dadaşova yaradıcılığının ümumi xasiyyətnaməsinin səciyyələndirilməsi, mahnı və romansların, bəstəkarın vokal yaradıcılığı-

na xas olan səciyyəvi əlamətlərin aşkar olunması tədqiqat işində ayrı-ayrı araşdırıllaraq təhlil olunur.

Tədqiqat işinin yeniliyi ondan ibarətdir ki, bu vaxta qədər E.Dadaşovanın vokal yaradıcılığının xüsusiyyətləri dərindən araşdırılıb təhlil olunmamış, vokal yaradıcılığına bu aspektdə baxılmışdır. Bəstəkar istər vokal, istərsə də digər janrlarda yaratdığı əsərlərdə milli musiqimizin üslub xüsusiyyətlərini xüsusi lə vurgulamış, layla, ağı, rəqs və aşiq havalarının səs yazılarını diqqətlə təhlil etmiş və nota köçürmüştür. Onun R.Adigözəlovun ifasında yadda qalan “Sarı gəlin”, kamera orkestri üçün “Tərəkəmə”, “Süsən bülbülü” mövzusu əsasında orqan üçün variasiyaları bu qəbildəndir. Bəstəkar vokal yaradıcılığında müxtəlif klassik şairlərə (Nizamiyə, Füzuliyyə) həmcininin, XX əsr poeziyasına (H.Cavid, Ə.Cavad, Ə.Cəmil, M.Müşfiq, S.Vurğun, B.Vahabzadə, T.Elçin) müraciət etmişdir. Onun vokal yaradıcılığına aid olan əsərlər sırasında “Mənim Tanrıım”, “İlk Bahar”, “Şərq qadını”, “Alqış qeyrətinizə”, “Döyüş cəngisi”, “Ana”, “Lay-lay”, “Bahar şərqisi”, “Anamın layLASI”, “Sana düşüb meylim”, “Vüqarlı dağları sevirəm vətən”, “Rəngim döndü sənsiz” və s. kimi mahni və romansları tədqiqat işində təhlilə cəlb edilib.